

## HƏFTƏLİK BÜLLETEN №1

### Azərbaycanda COVID-19

#### 22-28 İyun 2020 üzrə mühüm faktlar və qərarlar

### 1. COVID-19: ölkə üzrə statistika

28 iyun 2020-ci il: Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata<sup>1</sup> əsasən həmin gün 534 nəfər yeni növ koronavirus infeksiyasına yoluxmuş, 5 nəfər vəfat etmişdir. Beləliklə, pandemiyanın başlanğıcından bu günədək COVID-19 xəstəliyinə yoluxanların ümumi sayı 16424 nəfərə çatmış, bunlardan 9026 nəfəri sağalmış, 198 nəfəri vəfat etmişdir. Hal-hazırda, 7200 aktiv xəstə mövcuddur. İndiyədək yoluxmanın müəyyən edilməsi məqsədilə keçirilmiş ümumi testlərin sayı 468967 təşkil edir.

### 2. Mühüm qərarlar

23 iyun 2020-ci il: Nazirlər Kabineti qərar<sup>2</sup> verdi ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

25 iyun 2020-ci il: Nazirlər Kabinetinin qərarına<sup>3</sup> əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır. İş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

### 3. Sahibkarların diqqətinə

24 iyun 2020: Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir<sup>4</sup>. 23 iyun tarixinə İqtisadiyyat Nazirliyinə muzzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28.709 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 117.031 fərdi (mikro) sahibkar, cəmi 145.740 vergi ödəyicisi müraciət edib.

Muzzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 210.152 işçini əhatə edən 24.492 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam

<sup>1</sup> [https://koronavirusinfo.az/files/2/tab\\_28.06.2020.pdf](https://koronavirusinfo.az/files/2/tab_28.06.2020.pdf)

<sup>2</sup> <https://cabmin.gov.az/az/document/4526/>

<sup>3</sup> <https://cabmin.gov.az/az/document/4532/>

<sup>4</sup> <https://www.economy.gov.az/article/koronavirus-covi-d-19-pandemiyasindan-zerer-chekmish-sahibkarlara-dovlet-maliyye-desteyinin-gosterilmesi-davam-etdirilir6/31014>

edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 96,28 mln. manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 48,14 mln. manat təşkil edir. İyunun 23-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24.017 vergi ödəyicisinə 205.137 nəfər müddətli işçinin əməkhaqqı üzrə 92,54 mln. manat, o cümlədən, 2-ci ay üzrə (50%) 44,68 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 117.031 vergi ödəyicisindən müraciət daxil olub, 109.283 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 62,91 mln. manat təşkil edir. İyunun 23-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 62,68 mln. manat vəsaitin 105.052 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki ([www.e-taxes.gov.az](http://www.e-taxes.gov.az)) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin "195" Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

25 iyun 2020: İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir<sup>5</sup>. Xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 24-də keçirilmiş növbəti monitorinqlərdə, 315 obyektədən 154-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib. Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Mayın 22-dən iyunun 25-dək monitorinq aparılmış 8170 sahibkarlıq subyektindən 3576-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

25 iyun 2020: İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) tərəfindən 30 iyun–2 iyul tarixlərində "Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək" mövzusunda onlayn konfrans keçiriləcək<sup>6</sup>. Tədbirin məqsədi müxtəlif strategiya və mexanizmlər barədə sahibkarları məlumatlandırmaqla pandemiya zərər çəkmiş biznes sektorlarına dəstək olmaqdır.

Seminarlar üçün qeydiyyat - <https://forms.gle/9TgEeOkJWO7u3m9jZ>

Qeydiyyat forumunda hər bir gün üzrə mövzu və seminarlar göstərilir. Maraqlananlara seminarlar üçün qeydiyyatdan keçib iştirak edə bilərlər. Onlayn konfransda iştirak ödənişsizdir. Yalnız qeydiyyatdan keçmiş şəxslər konfransa qoşulmaq üçün link əldə edəcək. Qeydiyyat üçün son tarix: 28 iyun 2020-ci il.

*Bakı, 29 iyun 2020*

---

<sup>5</sup> <https://www.economy.gov.az/article/i-qtisadiyyat-nazirliyi-sahibkarliq-subyektlərində-monitorinqləri-davam-etdirir/31016>

<sup>6</sup> <https://www.economy.gov.az/article/post-pandemiya-kob-ların-fealiyyətinin-bərpasına-destek-movzusunda-onlayn-konfrans-kechirilecek/31010>